



Güneydən səslər...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz öünüə gətirdik. Quzeydə hələ də yetərinə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəşrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

ÜMİD NƏCCARI



1989-cu ildə Təbrizdə doğulub. İlk və orta təhsilini də burada alıb. Azadi İslam Universitetində elektrotexnika fakültəsini bitirib və hazırda Azərbaycan Respublikasında filologiya (dil və ədəbiyyat) üzrə ali təhsil alır. 2016-ci ilin "Səməd Behrəngi mükafatı"nın qalibi olan Nəccarının dünya ədəbiyyatından tərcümələri Azərbaycan qəzetlərinde yayımlanır. Təbrizin "Sancaq" qəzetinin əməkdaşı və "Yeni dalğa" qəzetinin tərcümə bölümünün müdürüdür. Azərbaycan, Türkiye, Özbəkistan, İran, İraq və Gürçüstanın bir sıra ədəbi dərgilərində mütəmadi olaraq şeir və hekayələri dərc edilir. "Quşlar vadisi" adlı şeirlər toplusu 2015-ci ildə İran İslam Respublikasında işq üzü görüb. "Bu divarların o tayı" adlı şeir toplusu çap prosesindədir.

Sənsizlik acı dərməndir

Məni yuxunda gördün!
Ayaqlarımı unutduğum gün.
Əllərimin sahibsizliyini bildiyim saatdan,
Mən payızın buruq-buruq küçələrindən
sənə danişram.
Məni yuxunda gördün!
Bir qullab udduğum buludda
sənsizlikdir, güzgüdə görünən hər nə varsa!
hisslerimin saçları ağarır yoxluğunda...
Hisslərimin ağıl dişi ağrıyr, uzaqlaşdıqca sən.
Sənsiz divar dibində qalan dilənçi qədərdir
darixmalarım,
Sənsiz darixmaqdır hər addım.
Qürbətimə ağlayınca,
mənə bir çətirlik vətən saxla yaqmurda...

RƏNA ZARE



"1988-ci ildə, Təbrizin bir qarlı payızında dünaya göz açdım. Hуquq bölümündə oxuyaraq lisensiya aldım. Təhsilatdan mənə qalan keçən ömrə və yorğunluq oldu... Ata və anamın şeire olan mərağının məndə təsir buraxdı və 14 yaşından şeir yazmağa başladım. Şeirin yeri mənim dünyamda deyil, bəlkə mən şeir dünyasında yer açmağa çalışıram. Şeir olmasa mən özüm olmaram yəqin... qaranlıqda itib bataram! Sonralar ayağım şeir məclislərinə aqıldı. Təbrizin "Aftab" (Günəş) Azərbaycan dərgisində ilk olaraq şeirlərim çap olmağa başladı və bir neçə sayda verildi.

2012-ci ildə ilk şeir toplusunu "Bir kamyon qorxu" adında çapa yetirdim. Milad olaraq oldu mənə (ad günüm oldu mənə). Tanınmağa başladım, şükür! Urmu, Təbriz və başqa şəhərlərin bir çox dərgisində şeirlərim çapla getdi. 2015-ci ildə "Bir kamyon qorxu" kitabım təkrar çapla gedib, eyni zamanda ikinci kitabım "Sarayın son etirafçıları" oxucunun əlinə çatdı. Çox qısa zamanda satılıb qurtardı. Umutluyam insanların ürəyinə toxuna bilməkdən. Umutluyam keçən ömrümdən...".

Türkcəyə çevirəcəyəm bütün dərdlərimi
Nisgillərimi anlamayacaq özgələr.
Darixma fəlsəfəsinə bir mən biləcəyəm,
Bir də telefon kabinetindən asılı qalan
bir qərib əsgər!
Ürəyim qar altında donan qartal olacaq
Mən ölümlə türkçə salamlaşacağam!